

# 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

Gündəlik ictimai-siyasi qəzet



# XALQ QƏZETİ

№ 68 (29040) 31 mart 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir  
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



*Ermənistanın təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meylləri ilə kəskin ziddiyyət təşkil edir. Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündə-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu dayanır... Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.*

İlham ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti

## Prezident Aleksander Van der Bellen: Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşdır

Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşdır. Prezident İlham Əliyev və mən məhsuldar görüşümüzü bu yaxşı bünövrənin üzərində qurduq. Bu sözləri Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen martın 29-da Vyana da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşü ilə bağlı öz "Twitter" səhifəsində yazıb. Qeyd edib ki, bu tərəfdaşlıqla yanaşı, həmçinin ölkələrimizin universitetləri arasında çoxsaylı uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Prezident Aleksander Van der Bellen, həmçinin qeyd edib ki, Avstriya və Vyana Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazırdır.

Elgün NİFTƏLİ,  
AZƏRTAC-ın xüsusi müxbiri

Vyana



## Vyana görüşü Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

**Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyana da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı AZƏRTAC-a məxsusi açıqlama verir.**

Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçdi. Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır. Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətek danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, "3+2" formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda da danışıqlar prosesinin

əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün müsbət şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlayırlar.

Prezident İlham Əliyevin Avstriya-yə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə, ölkələrimiz arasındakı əlaqələrə toxunaraq şəbəkə müdiri deyib: "Dövlətimizin başçısı səfər çərçivəsində Avstriyanın Federal Kansleri, Federal Prezidenti, vitse-kansleri ilə görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşlərdə biznes dairələri arasında işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm məqam kimi qeyd olundu. Hər iki tərəfin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası da yaradılıb ki, bu da əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından mühüm bir formatdır. Qeyd edək ki, martın 29-da Vyana bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar".

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı neqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu neqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.

## Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatıb

□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriya Respublikasına işgüzar səfəri martın 30-da başa çatıb.

AZƏRTAC

**XX** yüzillikdə zaman-zaman Qafqazda məskunlaşmış ermənilərin əli ilə, tarixi Azərbaycan torpaqlarında yaradılmış başabəla Ermənistan dövlətinin təcavüzkar siyasəti ilə xalqımızın başına bir sıra ağır faciələr gətirilib. Böyük dövlətlərin yeridəkləri imperiya siyasətinin qəddar və məkrli icracısı olan ermənilər dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, repressiya və deportasiya törətmiş, xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düşürmüşlər. Bu qanlı qırğın və köçürülmələrdə yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz ata-baba yurdundan didərgin salınmışdır.

ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri bütün bu faciələrə, vəhşiliklərə hüquqi-siyasi qiymət verilməmişdir. Həmin fərmanda azərbaycanlıların soyqırımının bütün mərhələləri öz əksini tapmışdır.

Tarixi həqiqət ondan ibarətdir ki, ermənilər tarixi Azərbaycan torpaqlarında "böyük Ermənistan" yaratmaq xülyası ilə artıq neçə əsrdir ki, hər cür xəyanət və təcavüz əməllərini işə salmışlar. Onlar

soyqırımını həyata keçirmişlər. Azərbaycanın görkəmli yazıçısı M.S.Ordubadı "Qanlı illər", Mir Möhsün Nəvvab isə "1905–1906-cı illərdə erməni-müsəlman davası" kitablarında azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı ətrafı qələmə almışlar. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri, göndərilən məktublar əsasında hazırlanmışdır. Bu mötəbər mənbələrdən

neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqazıdan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-da 10-na qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatdısa da ermənilərin niyyətləri baş tutmamış və onlar məğlub olmuşdular. 1905-ci ilin may ayında başlayaraq Naxçıvan qəzasında da ermənilərin

## Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və soyqırımını siyasəti

Sovet hakimiyyəti illərində SSRİ rəhbərlərinin birtərəfli siyasət yeritməsi, xalqımıza qarşı düzgün mövqe tutmamasının nəticəsi idi ki, biz bu faciələr barədə vaxtında və obyektiv söz demək imkanına malik olmamışıq. Əksinə, ermənilərin daim açıq-gizli müdafiə olunması, bir sıra hallarda onlara qarşı müsbət meyllər gələcək bələlərimizin əsası olmuşdur. Yalnız 1991-ci ildən Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizə, milli taleyimizə və keçmişimizə obyektiv yanaşmaq imkanları yaranmışdır. Təsədüfi deyildir ki, xalqımızın qarşılaşdığı bu faciələrə, əvvəllər göstərilmiş elmi-ideoloji münasibətə narazılığını bildiren Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev respublika Elmlər Akademiyasının üzvləri ilə görüşündə demişdir: "XX əsr xalqımız üçün çox müsbətlər əsri olubdur. Gərək onu doğru-düzgün, nə cür, necə olubdursa, elə də



İsmayıl HACIYEV,  
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

yazaq. Bunların hamısı həm xalqımızın özünü tanıması, həm də bugünkü siyasətimiz üçün lazımdır".

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə "Azərbaycanlıların soyqırımı haqqında" verdiyi fərmanda ilk dəfə olaraq

öz havadarlarının maddi və mənəvi köməyindən istifadə edərək XX əsrin əvvəllərində, yəni 1905–1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın, eləcə də Qafqazın digər regionlarında türk-müsəlmanların

aydın olur ki, 1905-ci ilin fevralında Bakıda başlanan erməni-müsəlman qırğınları bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman toplanmış bir şəhərdə planlı şəkildə baş vermişdir.

Ermənilər Bakıda erməni soydaşlarının köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının

azərbaycanlılara qarşı qırğınları başlamışdı. Naxçıvanda, Ordubadda, Cəhri, Çeşməbasar, Tivi, Tumbul və başqa şəhər və kəndlərdə azərbaycanlılar qətlə yetirildilər. Baş vermiş hadisələrlə bağlı mayın 8-də İrəvanın vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski bölgəyə gəldilər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilmişdi. Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişacları İrəvanda törətmişdilər. Onların məqsədi "İrəvandan Naxçıvana qədər yol üstə yerləşən müsəlman kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə, Naxçıvandan Zəngəzura kimi yol boyunca olan kəndləri dağıdıb Zəngəzur künlüləri ilə birləşdirməkdən ibarət idi.

(ardı 7-ci səhifədə)

□ **Avstriya tarixən beynəlxalq aləmdə diplomatik danışıqlar və görüşlərin keçirildiyi əsas məkanlardan biri kimi tanınır. Vyana Konqresindən (1814-1815) başlayan bu ənənə müasir dövrümüzədək davam etməkdədir və bir sıra mühüm beynəlxalq tədbirlə ev sahibliyi edən Vyana şəhərində münəqişə, siyasi böhran və beynəlxalq məsələlərlə bağlı tez-tez toplantılar keçirilir.**

Bu baxımdan martın 29-da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün məhz Vyana da keçirilməsi də təsadüfi sayılmalıdır. Azərbaycanı Cənubi Qafqazda Avstriyanın ən vacib ticari tərəfdaşı kimi dəyərləndirən Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen də danışıqlar prosesinə töhfə verməyə maraqlı olduqlarını qeyd edib. O, öz "Twitter" səhifəsində ölkəsi və paytaxt Vyananın Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Xüsusi vurğulanmalıdır ki, Vyana da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş ölkəmizin növbəti diplomatik uğurudur. Görüş və dövlətimizin başçısının Avstriyaya işgüzar səfəri bir neçə məqamı ilə diqqəti cəhər. İlk növbədə, bu görüş Ermənistanın yeni siyasi rəhbərliyi hakimiyyətə gəldikdən sonra dövlət rəhbərləri arasında ilk rəsmi görüş idi. Bu görüşün iki dövlətin rəhbərləri arasında keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar məhz Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.

Digər tərəfdən isə bu görüş uzun müddətdən bəri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutan ilk görüş idi. Ermənistanda siyasi dəyişikliklər fonunda qarşı tərəf danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdü. Yerevanın səsləndirdiyi və formatla bağlı verdiyi bəyanatlardan belə bir qənaətə gəlmək olurdu ki, ermənilər əvvəlki siyasətlərinə uyğun olaraq, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi ləğvə etməyə və eyni zamanda, nizamlanmışın məğzini təşkil edin məsələlərin müzakirəsindən yayınmağa çalışırlar. Lakin martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuləlməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində, dəfələrlə formatın dəyişilməzliyini vurğuladı.

Qeyd edilməlidir ki, Vyana da dövlətimizin başçısı və Ermənistanın baş naziri arasındakı təkbətek görüşü iki saatdan çox çəkdi. Daha sonra görüşü həmsədr və hər iki ölkənin xarici işlər nazirləri də qatıldı, ümumilikdə üç saatdan artıq müddətdə danışıqlar aparıldı.

Görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən birgə beşərəfli bəyanat verildi. Eyni zamanda, bu bəyanatın hər iki ölkənin xarici işlər nazirlərinin də adından verilməsi bu

barədə ideyalara dair fikir mübadiləsi aparılır. Həmçinin onlar münəqişənin həllinə nail olmaq üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar ki, bu da məhz Azərbaycan tərəfinin hər dəfə ısrar etdiyi məsələdir. Təsədüfi deyil ki, görüşün yekunlarını şərh edərkən Azərbaycan Prezidenti danışıqların məhz

minin hamıya" prinsipi ilə mübadiləsi, itkin düşmüş şəxslərə dair məlumatların mübadilə edilməsi də məhz davamlı olaraq Azərbaycan tərəfinin qaldırdığı məsələdir. Bu, ehtimal etməyə əsas verir ki, girov götürülmüş azərbaycanlı mülki şəxslərin qaytarılması məsələsi bu dəfə də Azərbaycan tərəfindən prinsipial

müvafiq qətnamələri və sənədləri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Beşərəfli formatda yayılmış

Görüşün Aprel döyüşlərinin ildönümü ərəfəsində baş tutması Ermənistanın yeni rəhbərliyi üçün mesaj kimi də dəyərləndirilə bilər. Aprel döyüşləri danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan əsgərinin öz torpağını düşmən tapdığından azad etməyə hər an hazır olduğunu bariz nümunəsidir.

Yekunda bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, uzun fasilədən sonra iki ölkə rəhbərinin ilk rəsmi görüşünün məhz Vyana da keçirilməsi rəmzi xarakter daşıyır. Məlum olduğu kimi, münəqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə danışıqlar prosesinə vasitəçilik üçün mandat verilmiş ATƏT-in mənzil-qərarı bu şəhərdə yerləşir. Bu xüsusda görüşün Vyana da təşkil danışıqların məhz ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığına və aparılacağına dair ictimai mesaj kimi qəbul edilə bilər. Bu isə o deməkdir ki, müxtəlif spekulyasiyalara baxmayaraq, danışıqların əsasını məhz BMT və ATƏT-in məlum qərar və sənədləri təşkil edir, münəqişənin yekun həlli də bu qərar və sənədlərdə əks olunmuş norma, prinsip və elementlər əsasında mümkündür. Bu sırada BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, münəqişənin həllinin formatı və prinsipial çərçivəni müəyyən edən 1992-ci il Helsinki, 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərinin qərar və sənədləri xüsusilə vurğulanmalıdır.

\*\*\*

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri, həmçinin Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində dövlət başçısı Avstriyanın Federal kansleri, Avstriyanın Federal Prezidenti və vitse-kansleri ilə görüşlər keçirdi. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradıldı ki, bu format hökumət və işgüzar dairələrin təmsilçilərinin ibarət olmaqla, gələcək qarşılıqlı maraq doğuran iqtisadi layihələrin həyata keçirilməsində yeni platformaya çevriləcək. Şuranın Məşvərət Heyətinə hər iki tərəfin nazirlərinin təmsil olunması yeni təsis edilən quruma göstərilən maraq və siyasi dəstəyin bariz nümunəsidir. Məşvərət Heyətinin ilk iclasında Avstriyanın Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlı olduğu vurğulanıb, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdə olan Azərbaycanın Avropa və Uzaq Şərq arasında iqtisadi əlaqələrin inkişafında Avstriya şirkətləri üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi bu imkandan da yararlanmaqda maraqlıdır.

**Elgün NİFTƏLİ,**  
**AZƏRTAC-ın xüsusi müxbiri**

Vyana

## Prezident İlham Əliyev Ermənistanla Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu qoymadı

**Martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş rəsmi Yerevanın danışıqlar prosesinin formatını dəyişdirmək, yeni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrini münəqişə tərəfi kimi danışıqlar masasına oturtmaq cəhdlərinin iflasa uğraması demək idi. Bu, həm də Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Dövlətimizin başçısı Ermənistanla Dağlıq Qarabağ münəqişəsinin nizamlanması məsələsində Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu qoymadı.**

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü bir daha göstərdi ki, Azərbaycanın Dağlıq Qarabağ münəqişəsinin nizamlanması məsələsində mövqeyi düzgün mövqedir, maraqlarımıza, o cümlədən regionun maraqlarına cavab verir: "Artıq Ermənistanın bu məsələdə Azərbaycanla razılaşmaqdan başqa yolu qalmır. Bildiyiniz kimi, bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüşü idi. İndiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan görüşlər sadəcə olaraq tanışlıq xarakteri daşıyırdı. Ancaq ciddi, kompleks həzlirli görüş ilk dəfə idi ki baş tuturdu".

Deputat vurğulayıb ki, Ermənistanın yeni hakimiyyəti bir il ərzində Dağlıq Qarabağ münəqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişdirilməsi və işğal ediyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimi tərəf kimi danışıqlar prosesinə cəlb etmək üçün çox say göstərdi: "Lakin Azərbaycanın prinsipial mövqeyi formatın olduğu kimi qalmasına səbəb oldu və



Ermənistan əvvəlki mövqeyindən geri çəkilərək məhz münəqişə tərəfi kimi danışıqlara getməyə məcbur oldu. Bunu Azərbaycanın diplomatiasının, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqeyinin növbəti uğuru kimi qiymətləndirmək olar. Eyni zamanda, bu məsələdə beynəlxalq ictimaiyyətin, ilk növbədə ATƏT-in Minsk qrupunun Azərbaycanın mövqeyini dəstəkləməsi rol oynadı".

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan bu görüş ilk növbədə mövqələrin bir daha aydınlaşdırılmasına, problemin həlli ilə bağlı müxtəlif variantların nəzərdən keçirilməsinə həsr

nəticəyönümlü olmasının zəruriliyini vurğulayıb.

Bəyanatda iki ölkə liderinin öz xarici işlər nazirlərini danışıqları davam etdirməyə dair təlimatlandırdığı və həmçinin öz aralarında birbaşa dialoqu davam etdirəcəkləri əksini tapır. Bu da o deməkdir ki, danışıqların dondurulması üçün Ermənistan tərəfinin irəli sürdüyü müxtəlif bəhanələr iflasa uğrayıb, bu ölkənin rəhbərliyi danışıqların məhz hazırkı formatda davam etdirilməli olduğunu qəbul etməyə məcbur olub. Bu kontekstdə Azərbaycan Prezidentinin Vyana görüşünün danışıqlar prosesi üçün yeni impuls olduğuna dair fikirləri xüsusilə vurğulanmalıdır.

Eyni məsələnin birgə bəyanatda da əksini tapması Azərbaycan tərəfinin öz mövqeyini prosesin digər iştirakçılarına qəbul etdirdiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Bəyanatda diqqət çəkən digər bir məqam münəqişə tərəfləri arasında humanitar xarakterli addımların atılmalı olduğunu qeyd edilməsi. Məlum olduğu kimi, bu məsələ, xüsusilə əsir və girov götürülmüş şəxslərin "ha-

olaraq qoyulub və bu istiqamətdə addımların atılmalı olduğu həmsədr ölkələr tərəfindən qəbul edilib.

Azərbaycan Prezidenti görüş barədə danışıqların vurğuladı ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verdiyinə görə, bu görüş mühüm əhəmiyyət kəsb edir. Danışıqlar formatının dəyişdirilməsinin rədd edən Azərbaycan tərəfi substantiv və konkret nəticələrə yönələn danışıqlar prosesinin davam etdirilməsinə tərəfdardır: "Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur".

Buradan görünür ki, danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birnalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in

**BMT**-nin Baş katibi Antonio Quterreş ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada baş tutmuş görüşü alqışlayır.



**BMT Baş katibi Azərbaycan və Ermənistan rəhbərlərinin öhdəliklərə sadıq qalmasını alqışlayır**

həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münəqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadıq qalmasını alqışlayır.

A. Quterreş ATƏT-in Minsk qrupu həmsədrlərinin vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini bəyan edir.


"Xalq qəzeti"

## Ukrayna portalı AZƏRTAC-ın müxbirinin Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyinin görüşü barədə məqaləsini yayıb

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın "FAKT" portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş barədə məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrliyi ilə birgə bəyanatdakı, həmçinin Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin görüşün nəticələrinə dair şərhindəki müəyyən fikirlər yer alıb.

Müəllif ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüşün normal və konstruktiv şəraitdə keçdiyini ukraynalı oxucuların diqqətinə çatdırıb.



Məqalədə qeyd edilib ki, uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olunub. Bu,

danışıqların formatının dəyişməz olaraq qaldığını və danışıqlar prosesinin Azərbaycan ilə Ermənistan arasında aparıldığını bir daha təsdiqləyir.

Atəşkəsin möhkəmləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır.

**Emil HÜSEYNLİ,**  
**AZƏRTAC-ın xüsusi müxbiri**

Kiyev



# Prezident hər addımı ilə vətəndaşların yanında olduğunu sübut edir

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş verən yanğın hadisəsi hər birimizi dərinəndən üzdü. Mən həmin ərəzidən deputat seçildiyimdən bu hadisə mənə daha çox təsir edib. Sahibkarlar onlara dəymiş ziyanı ciddi sarsıntı keçiriblər. Həmişə çətin məqamlarda xalqın yanında olan dövlətimizin başçısı bu dəfə də öz yüksək humanistliyini nümayiş etdirdi. Möhtərəm Prezidentimiz hadisə baş verən ilk gündən məsələni nəzarətə götürdü, müşavirə keçirdi, zərərçəkənlərə dövlət dəstəyi göstərilməsi üçün komissiya yaradılması barədə göstəriş verdi. Dövlət başçısı böyük humanist addım ataraq onlara maddi yardım ödənilməsi barədə sərəncam imzaladı və Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayırdı. Ölkə başçısının bu reaksiyası sahibkarlar və sadə vətəndaşlar arasında böyük rəğbət doğurub”.



Bu fikirləri yanğın hadisəsinə münasibət bildiren Milli Məclisin deputatı, YAP Nizami rayon qəribəliyinin sədri Sədaqət VƏLİYEVA səsləndirdi.

Deputat dedi ki, ötən 16 il ərzində Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının yanında olduğunu təsdiqləyib: “Təbii fəlakətlər və bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş insanlara kömək göstərən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə həyata keçirdiyi tədbirlərlə daim əhalinin yanında olduğunu sübut edir. Lənkəranda bina çökəndə, Kür çayı daşanda, Zaqatalada, Şamaxıda, İsmayılıda, Ağsuda zəlzələ baş verən zaman bu hadisələrdən zərərçəkənlər

ölkə başçısının onlarla çiyin-çiyinə dayandığını gördüyü və bundan təsəlli tapdılar. Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın zamanı da zərərçəkənlər dövlət başçısının qayğısını hiss etdilər”.

Deputat dedi ki, Azərbaycan dövləti, onun başçısı bu dəfə də öz vətəndaşını darda qoymadı və onlara dəymiş maddi ziyanın ağırlığını öz çiyinlərinə götürdü. Yanğından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi həyata keçirilən sosial siyasətin tərkib hissəsidir: “Yanğınla əlaqədar baş vermiş hadisələrdə “Prezident-xalq” birliyi bu dəfə də Azərbaycan dövlətinin düşmənlərinin, uğurlarımızı gözü götürməyənlərin əlində aləmə çevrilmiş

satqınların, xəyanətkarların planlarını pozdu, mərkli niyyətlərini ürəkclərində qoydu. Zərər çəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən antimitill ünsürlər, adlarını müxalifət qoyan aqarışdırırlar bu dəfə də xəbis niyyətlərini həyata keçirə bilmədilər və yenidən ifşa olundular. Onlar bir daha xalqdan ayrı olmadılar. Onları maraqlandırmadığını ortaya qoydular”.

**Söhbəti qələmə aldı:**  
**Əliqışmət BƏDƏLOV,**  
**“Xalq qəzeti”**

Qeyd edim ki, “Diqlas”da baş verən yanğın nəticəsində mənim kimi, neçə-neçə insanın mallarının yandırılması bədbəxt bir hadisədir. Bununla belə ölkə rəhbərinin sahibkarlara dəyən ziyanın qarşılınmasına dair göstəriş də analoqu olmayan bir qərar, dünyada, demək olar ki, rast gəlinməyən bir haldır. Çünki etiraf edək ki, dövlətin həmin ziyanın ödənilməsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Yəni biz iş adamlarına dəyən ziyanı sığortalama ilə aradan qaldırılmalı idi. Lakin bu məsələdə cənab İlham Əliyevin bildirdiyi ki, sığortalınamada boşluqların olması qəfil üzlaşdıyımız hadisə zamanı bir daha özünü büruzə verdi. Amma dövlətimizin başçısı həmişə olduğu kimi,

## Həssaslıq nümunəsi

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində yaşananlar bir daha göstərdi ki, dövlətimizin başçısı təkcə xalqın xoş günlərində, bayramlarında deyil, həm də ağırlı vaxtlarda yanında olur, vətəndaşların problemlərini aradan qaldırılmasına həssaslıqla yanaşır. Biz bu münasibəti Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar proseslərdə də aydın gördük. Cənab İlham Əliyev həmin hadisədən dərhal sonra məsələni nəzarətə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin gerçəkləşdirilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan Prezidenti daim insanların qayğıları ilə yaşayır, çətin duruma düşən vətəndaşların problemlərini həlli istiqamətində ciddi addımlar atır.

bu dəfə də baş vermiş hadisəyə dərhal münasibət bildirdi, humanizim nümunəsi göstərdi.

Burada bir məqamı da qeyd etmək istərdim. Yanğından sonra müxtəlif strukturların rəhbərləri bizi qəbul etdi, dəyən zərərin ödənilməsi ilə bağlı fikirlərini bildirdilər. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının tapşırığına uyğun olaraq, ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən müvafiq dəstək göstəriləcəyini, bununla əlaqədar artıq möhtərəm Prezidentin müvafiq sərəncamı ilə vəsait ayrıldığını, aprelin ilk həftəsindən etibarən həmin vəsait hesabına maddi yardım göstəriləcəyini xəbərlədi. Eyni zamanı da, ticarət mərkəzindəki yanğından zərər çəkən sahibkarlara uzunmüddətli

güzaştli kreditlərin təklif olunacağını və onların istəyinə uyğun digər ticarət mərkəzlərində yerləşdiriləcəklərini qeyd etdi. Nazir, həmçinin zərərçəkənlərdən ilk 4-5 ay ərzində ticarət mərkəzlərində icarə haqqı alınmayacağını da vurğuladı.

Azərbaycan xalqı, vətəndaşı, o cümlədən iş adamları bir daha əmin oldular ki, cənab İlham Əliyev ölkəmizdə insan tələyinə daim həssaslıqla, qayğı ilə yanaşır. Bu, həm də onu göstərir ki, respublikamızda “xalq-iqtidar”, “xalq-Prezident” birliyi var. Prezident də hər zaman deyir ki, bizim siyasətimiz bizim işimizdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı və onun sosial rifahı dayanır.

**Məmməd RƏSULOY,**  
**zərər çəkmiş sahibkar**

## Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

□ **Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.**

Bəyanatda deyilir ki, 31 Mart tarixi 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart qırğınları millətlər ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrışdırıcılıq və etnik təmizləmə siyasəti əsasında evvəlcədən keçirilmiş və qəddarcasına həyata keçirilən siyasət idi.

“1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınları törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnak-sütün partiyasının 4000 silahlı əsgəri iştirak edib.

Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrevan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə

16000-dən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətləmlər törədildilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir”, - deyərək bəyanatda qeyd olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin arasıdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıb, Komissiya üçün öz çıxardığı qərarlarla xalqın yaddaşında hişf edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasət yürüdülməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların

soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycanlıların Soyqırımı Günüünün yad edilməsi keçmişdə və hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Sonda bəyanatda vurğulanır ki, 1980-ci illərin sonlarından etibarən Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsinə həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları törədərək mart qırğınına xatırladan siyasəti davam etdirir.

Mart qırğınının günahsız qurbanlarının xatirəsinə anaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı, başlıyət əleyhinə cinayət, irqi ayrışdırıcılıq və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq.

**AZƏRTAC**

## Vaqif Dərgahlı: David Tonoyanın əsas məqsədi erməni diasporundan əlavə pul dilənməkdir

□ **Ermənistanın baş naziri Nikol Paşinyan münəqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda, müdafiə naziri David Tonoyanın məsuliyyətsiz çıxışı bu ölkə hakimiyyətində mövcud hərc-mərcliyin, iktirəliyin və özbaşallığın əyani sübutudur.**

Bunu martın 30-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkun erməni diasporunun nümayəndələri ilə görüşdə “ərazilər əvəzinə sülh formasını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik. Biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını döşəmə ərazisində apara bilək” fikrini AZƏRTAC-a şərh edərkən deyib.

V.Dərgahlı bildirib ki, Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan D.Tonoyan bunu ölkə rəhbərliyi və ictimaiyyətdən müxtəlif üsullarla gizlətməyə çalışır. Eyni zamanda, baş nazir N.Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu

və bunun böyük problemə çevrildiyini bildirib. İş o həddə çatıb ki, N.Paşinyan Mehridə baş verən əsgər qiyamından, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasından ciddi narahatlığını ifadə edib. O, Ermənistan müdafiə nazirliyi və baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verib.

“David Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir. Bu da Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi Yerevan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir. BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən müdafiə nazirinin erməni diasporunun nümayəndələri ilə görüşdə bu cür aqressiv və irticaçı fikirlər səsləndirməsi sülh və



təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüququn norma və prinsiplərinə Ermənistanın hörmətsizliyinin təzahürüdür. Nyu-Yorkun erməni icması qarşısında çıxış edən D.Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladıq və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir”, - deyərək mətbuat xidmətinin rəhbəri bildirib.

Polkovnik V.Dərgahlı xüsusi vurğulayıb ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə yönəltməyə qadirdir və hazırdır.

## Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlanıb

□ **Martın 30-da Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən vəkilliyə qəbul üzrə yazılı test imtahanının nəticələri açıqlanıb.**

Vəkillər Kollegiyasından bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbulu üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq, cari ilin apreldə başlanan və daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 250 hüquqşünas vəkil olmaq üçün namizədlərini irəli sürüb. Üç saat davam edən imtahanda 236 nəfər iştirak edib. Onlardan 72 faizi - 171 nəfəri 60 və daha yüksək bal toplayıb. Ən yüksək nəticə göstərən namizəd 93 bal toplayıb.



Şəffaf şəraitdə keçirilən imtahan prosesini bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və mətbuat nümayəndələri izləyiblər.

Kollegiya bildirir ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələrindən şikayət vermək istəyən şəxslər aprelin 1-dən 3-dək +994 70 436-00-20 (Orxan Babayev) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinə uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak üçün tələb olunan sənədləri təqdim etməmiş

namizədlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyənləşdirilən formada ərizə, şəxsiyyət vəsiqəsinin, ali hüquq təhsili barədə diplomun notarial qaydada, əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surətlərini, əqli cəhətdən sağlamlıq barədə tibbi arayışı, 3x4 və 4x6 santimetr ölçüdə 4 ədəd rəngli fotosəkil, vəkilin şəxsi məlumat və rəqəsi və tərcüməyi-halı aprel ayı ərzində təqdim etməlidirlər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat verilecək.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkarlanarsa və ya namizəd vəkilliyə qəbul üçün lazımi tələblərə cavab verməzsə növbəti mərhələyə buraxılmayacaq.

**AZƏRTAC**

## Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib

□ **Martın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib.**

Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada aparılan imtahanda 236 namizəd iştirak edib.

Vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığı nəzərə alınaraq, Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunan imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub. Namizədlər arasında 60 mümkün bal toplaya bilənlər imtahanın növbəti – şifahi mərhələsində iştirak hüququ əldə ediblər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunub və bu barədə Vəkillər Kollegiyasının internet sahifəsində (www.barassociation.az) məlumat verilib. Şəffaflığın təmin edilməsi



məqsədlə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və KİV nümayəndələri imtahan prosesini izləyiblər.

Ən yaxşı namizədin 70, ən gəncinin isə 23 yaşı var. Namizədlərin 67 faizi Bakıda, 33 faizi isə regionlardanıdır. Sevindirici haldır ki, imtahanda Azərbaycanın ekrər regionları təmsil olunur. Bu isə gələcəkdə regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına imkan verəcək. Namizədlərin

12 faizi xarici, 88 faizi yerli ali təhsil müəssisələrinin (52 faizi Bakı Dövlət Universiteti) məzunlarıdır.

Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.

**AZƏRTAC**

## Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyembəryan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən

Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında

olan Göyax, Çiləburt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Aşağı Veysellı, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdiil kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

**2019-cu ilin ilk rübünü möhtəşəm uğur və nailiyyətlərlə başa vururuq, – desək, yanlışdır. Ancaq son günlərini yaşadığımız mart ayı xalqımız və dövlətimiz üçün daha əlamətdar günlərlə yadda qaldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın ilk günündə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin bir qrupu ilə görüşü, onların hər birinin öz ürək sözlərini söyləməsinə və təkliflə çıxış etməsinə imkan yaradılması, səsləndirilən təkliflərə münasibət bildirilməsi, bir neçə təklifin elə orada-cə həll edilməsi “xalq-iqtidar” birliyinin möhtəşəm nümunəsi kimi tarixə yazıldı.**

“Xalq-iqtidar” həmrəyliyinə daha bir mükəmməl nümunəsinə martın 7-də və 8-də şahidlik etdik. Fevralın 5-də və 6-da Şirvanın dağlıq hissəsində baş vermiş zəlzələlərdən cəmi bir ay keçməsinə baxmayaraq, Şamaxıda və Ağsuda tikilib istifadəyə verilən yeni evlərin açılış mərasimi keçirildi. Həmin mərasimlər təkcə Azərbaycan dövlətinin qüdrətini, daim xalqın yanında olduğunu sübut etmədi. Həmin gün xalqımız, dostlarımız və bədxahlarımız Prezident İlham Əliyevin həmişəki kimi, vədinə əməl etməsinin şahidinə çevrildilər. Çünki zəlzələnin ertəsi günün xalqın yanında olan dövlət başçımız Şamaxıda görüşdüğü Saray nənəyə söz vermişdi ki, sizin evləriniz tezliklə bərpa olunacaq və 8 Mart bayramını yeni evinizdə qeyd edəcəksiniz. Azərbaycandakı bəzi

əcəni diplomatlar cənab İlham Əliyevin verdiyi vədə bu qədər dəqiqliklə əməl etməsinə görəndə sadəcə... heyranlıqları gizlədə bilməmişdilər. Əcnəbiləri heyranlandıran başqa bir fakt isə Azərbaycan Prezidentinin növbəti humanist addımı oldu. Belə ki, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı çox böyük bir siyahını əhatə edirdi. Martın 16-da imzalanan həmin sərəncamla 431 ailəyə illərdən bəri gözəldəkləri bayram sevinci bəxş edilmişdi. Mart ayı eləcə də ötən xalqın yanında olan dövlət başçımız Şamaxıda görüşdüğü Saray nənəyə söz vermişdi ki, sizin evləriniz tezliklə bərpa olunacaq və 8 Mart bayramını yeni evinizdə qeyd edəcəksiniz. Azərbaycandakı bəzi

istiqlalətində imzalanan fərman və sərəncamların adının sadalanması xeyli vaxt aparardı. Ona görə də dövlət başçımızın Novruz təbrikində səsləndirilən bəzi fakt və rəqəmləri yada salmaq kifayətlənir: “Bu gün ... çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış

yoxdur və bu fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır”. Martın 20-də Azərbaycan xalqına Novruz təbriki ünvanlayan Prezident İlham Əliyev böyük məmnunluqla xatırladı ki, keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir: “Aprel ayında prezident

aparılmışa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir”. Dövlət başçımızın təbrikində haqlı olaraq qeyd edilir ki, bizim beynəlxalq mövqələrimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, iktərəfli münasibətlər qurub: “Bir çox hallarda Azərbaycan çoxtərəfli

daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.

**... Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür.**

**Prezident İlham ƏLİYEVİN Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikindən**

20 mart 2019-cu il

## İlham ƏLİYEV: Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır

olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminən 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalanıb. Problemi kreditlirin həlli ilə bağlı çox ciddi fərman imzalanıb. Onu deyə bilərəm ki, bu fərmanın dünyada bənzəri

seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət



əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz sadəliyi və səmimiyyəti, xüsusən, İçərişəhər sakinləri ilə açıq havada, bayram süfrəsi ətrafında

Prezidentin Novruz bayramı münasibətilə paytaxt sakinləri ilə görüşlərdəki sadəliyi və səmimiyyəti, xüsusən, İçərişəhər sakinləri ilə açıq havada, bayram süfrəsi ətrafında

söhbət etməsi mətbuat təmsilçilərinin davamlı olaraq bir neçə gün sərlövə və mənsətlərə çıxartdığı mövzu kimi yadda qaldı. Novruz təbriki isə öz nikbinliyi və gələcəyə inamı ilə hamının

marasına səbəb olmuşdur: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.

Günün realığı ondan ibarətdir ki, bütün uğurlarımızı Prezidentin qətiyyəti, dövlətin qüdrəti və xalqın əzmi təmin edir. Bu qətiyyət, bu qüdrət və prinsipliliklə hələ çox böyük uğurlara imza atacağıq.

**İttifaq MIRZƏBƏYLİ, “Xalq qəzeti”**

## “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Baş nazirin sərəncamı ilə komissiya yaradılıb

“Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiya yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli Sərəncamına əsasən Nazirlər Kabineti komissiya yaradıb.

Baş nazir Novruz Məmmədovun imzaladığı sərəncamla Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyaın tərkibinə fəvqəladə hallar, maliyyə, iqtisadiyyat, vergilər, daxili işlər, enerji-tika nazirləri, Baş prokuror, Dövlət Gömrük Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin başçıları daxildir.

Komissiyaya tapşırılab ki, hadisənin başvermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

AZƏRTAC

Əvvəlcədən məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhəri, Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub.



## İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu “Diqlas” ticarət mərkəzində yanğından zərər çəkmiş sahibkarlarla görüşüb

**Prezident İlham Əliyevin tapşırığına əsasən zərərçəkmişlərə hərtərəfli yardım göstəriləcək**

Qəbul İşçi Qrupu tərəfindən ziyan dəymiş sahibkarların hər biri ilə qabaqcadan razılaşdırılmaq-la müəyyən olunmuş vaxtlarda həyata keçirilir.

Bununla bağlı, martın 29-da 142 sahibkar fərdi qaydada qəbul edilib, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə



olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 kvadratmetr olan 350-yə yaxın ticarət obyektı 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilmişdir.

Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkarın 4934 kvadratmetr sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb.

Eyni zamanda, qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkar-

lığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.

Qəbulun martın 31-dək davam etdirilməsi və başa çatdırılması planlaşdırılıb.

“Xalq qəzeti”

## Azərbaycan dövləti bu dəfə də öz vətəndaşın darda qoymadı

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğının nəticəsində ticarətlə məşğul olan yüzlərlə iş adamına külli miqdarda ziyan dəyib. Lakin Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə olduğu kimi, bu dəfə də çətin duruma düşən insanlara arxa durdu, onların problemlərinin həlli üçün konkret tapşırıqlar verdi. Dövlət başçısının yanğından zərər çəkmiş insanların qayğılarına diqqət və qayğı ilə yanaşması ölkə ictimaiyyəti arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə Dövlət Əməyin Müəhəfəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Arif Məhədov bunları dedi:

– Mən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı görülən işləri diqqətlə izləyirəm. Tədqirəlayıq haldır ki, dövlətimizin başçısı hadisə ilə bağlı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirdi, Nazirlər Kabinetinə baş vermiş yanğınla bağlı komissiya yaratmağı və görülmüş işlər haqqında məlumat verməyi tapşırıb.

Bu gün dünyada ikinci elə bir ölkə lideri yoxdur ki, öz vətəndaşına onun çətin, dar gündə Azərbaycan

Prezidenti qədər arxa, həyan olsun. Bunu hər kəs görür və dərin minnətdarlıq hissi



ilə dilə gətirməyi özünə borc bilir.

Lakin bir məsələ də var ki, hər bir iş adamı, sahibkar sivil ölkələrdə olduğu kimi, vaxtında öz əmlakını sığorta etdirməlidir ki, çətin gündə bütün yük dövlətin üzərinə düşməsin. Axı, dövlət də, büdcə də bizindir, hər kəs öz işini məsuliyyətlə görsə, dövlətin üzərinə əlavə yük düşməz.

**M.HACIXANLI, “Xalq qəzeti”**

**Paytaxtın Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı sahibkarlara maliyyə dəstəyi göstəriləcəyini, bununla əlaqədar müvafiq qurumlara göstəriş verildiyini vurğulayıb. Eyni zamanda, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmasının, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.**

Ölkə rəhbəri çıxışında mühüm bir məqama da toxunub: “Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda bu bunu görürük. Məsələn, bu yaxınlarda Şamaxı, İsmayılı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalınmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir.

Artıq evlərin tikintisi başlanmışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara

təqdim etmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”.

Həqiqətən də sahibkarlar, xüsusilə ticarət mərkəzlərinin rəhbərləri çox zaman sığortalınmaya ciddi maraq göstərmirlər. Nəticədə hər hansı bir qəza hadisəsi, yaxud yanğın baş versərsə, iş adamları maddi ziyanla üz-üzə qalırlar. Şübhəsiz ki, onlar daşınmaz əmlaklarını vaxtında sığorta etdirdisələr, maddi ziyanları da yüksək olmaz.

Xatırladaq ki, bu məsələdə sığorta şirkətləri belə obyektlərin sığortalanmasında

## Əmlakın sığorta etdirilməsi daim diqqətdə saxlanılmalıdır

risk ehtimalının daha yüksək olmasını vurğulayırlar. Bildirirlər ki, ticarət mərkəzlərinin çoxunda təəssüf ki, heç bir yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Təbii ki, belə hal sığorta şirkətləri üçün, vurğulandığı kimi, böyük bir riskdir. Başqa sözlə, sığortaçılar bu cür şəraitdə əmlakları, obyektləri sığortalamaqdan çəkinirlər.

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Fəvqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində sözügedən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı həmin mərkəzin rəhbərliyini və digər aidiyyətli şəxsləri dəfərlə rəsmi şəkildə xəbərdar edib. Amma, təəssüf ki, bu ciddi məsələyə laqeyd münasibət bəslənilib.



Göründüyü kimi, “Diqlas” ticarət mərkəzi rəhbərliyinin yanğın təhlükəsizliyi qaydalarına biganəliyi sonda onlarla iş adamının əmlakının itirilməsi və maddi ziyanla düşməsi ilə nəticələnib. Ona görə ekspertlər çıxış yoluunu ticarət müəssisələri rəhbərlərinin, eləcə də bütün iş adamlarının sığortalınmaya maraqlarının artırılmasında, onların yanğın təhlükəsizliyinin tələblərinin ən yüksək səviyyədə qorunmasına önəm vermələrində

görülür. Bildirirlər ki, yaşayış sahələrində, xüsusilə ticarət obyektlərində işləyən hər bir şəxs yanğın təhlükəsizlik təlimatını bilməlidir. Kustar üsulla hazırlanmış sobalardan, elektrik naqillərindən istifadə olunmamalıdır. Bir sözlə, yanğın təhlükəsizlik tələbləri ciddi şəkildə diqqət mərkəzində saxlanılmalıdır.

**V.BAYRAMOV, “Xalq qəzeti”**

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 132

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisiyon satışı qaydaları haqqında” 1995-ci il 14 mart tarixli 58 nömrəli, “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 10 iyul tarixli 116 nömrəli, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli və “Ünvan Reyestri İnformasiya Sistemi ilə integrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun təbiiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 347 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisiyon satışı Qaydaları”nın 2.3-cü bəndinin beşinci abzasında “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563; 2005, № 11, maddə 1061, № 12, maddə 1228; 2008, № 8, maddə 787; 2012, № 7, maddə 775, № 12, maddə 1353) ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. II bölmə üzrə:

2.1.1. 6-cı hissənin “c” bəndinin ikinci cümləsində, 13-cü hissənin birinci abzasında və 15-ci hissənin üçüncü cümləsində “dövlət notariat kontoruna” sözləri “notariat ofisinə” sözləri ilə əvəz edilsin;

2.1.2. 11-ci hissənin ikinci abzasının birinci cümləsində “kontoruna” sözü “ofisinə” sözü ilə əvəz edilsin;

2.2. III bölmənin 1-ci hissəsinin üçüncü abzasında “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337,

Bakı şəhəri, 28 mart 2019-cu il

maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 16 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806, № 10, maddələr 2141, 2162, 2177, № 11, maddələr 2438, 2463, № 12 (II kitab), maddələr 2724, 2733, 2740; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 15 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 3.10-cü bəndində “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 19 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə integrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin 5-ci hissəsində “Notariat Sənədlərinin Elektron Məlumat Bankı” sözləri “Elektron notariat” informasiya sistemi” sözləri ilə əvəz edilsin.

*Novruz MƏMMƏDOV*  
*Azərbaycan Respublikasının Baş naziri*

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 133

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların möhüdləşdirilməsinə (yüküklülyünə) dair arayış verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənəknər vəsaitləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli 502 nömrəli, “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına integrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala integrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına integrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 615 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun təbiiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 347 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317,

№ 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.2.2.0-cü yarımmaddəsində “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 15 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 2.1.2-ci yarımbəndində “kontorları” sözü “ofisləri” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1,

№ 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790, № 8, maddə 1803, № 10, maddə 2167) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların möhüdləşdirilməsinə (yüküklülyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.3-cü bəndində “kontorunda” sözü “ofisdində” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2166; 2018, № 9, maddə 1938, № 10, maddə 2181) ilə təsdiq

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 134

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının 2.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 573; 2015, № 11, maddə 1418; 2016, № 10, maddə 1711; 2018, № 8, maddə

1803) ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Müvafiq” sözü “Bu Qaydaların 3.2-1-ci bəndi ilə müəyyən olunan hal istisna olmaqla, müvafiq” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bənddən “bütün” sözü çıxarıl-sın.

3. Aşağıdakı məzmununda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Azərbaycan Respublikası-nın Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.1-89.1.4-cü, 89.1.6-cı və 89.1.7-ci maddələrində nəzərdə tutulan ekspertiza-

Bakı şəhəri, 28 mart 2019-cu il

sının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi məqsədləri üçün mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsinin razılaşdırıl-ması və sonradan həmin işlərin nəticələrinə dair hesabatə rəyin alınması tələb olunmur.”.

4. 3.6-cı bənddə “3.1.3-5-ci” sözləri “3.1-ci, 3.2-ci və 3.3-3.5-ci” sözləri ilə əvəz edilsin.

5. 3.8-ci bənddə “3.1.3-6-cı” sözləri “3.1-ci, 3.2-ci və 3.3-3.6-cı” sözləri ilə əvəz edilsin.

6. 3.11-ci bəndə “Mərkəz” sözündən əvvəl “Bu Qaydaların 3.2-1-ci bəndi ilə müəyyən olunan hal istisna olmaqla,” sözləri əlavə edilsin.

*Novruz MƏMMƏDOV*  
*Azərbaycan Respublikasının Baş naziri*

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 135

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2008-ci il 10 aprel tarixli 84 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası-nın 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun təbiiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunu-nun təbiiqi edilməsi barədə” Azərbaycan Res-publikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 420 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti-nin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə

2428) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.3.3.6-cı yarımmaddəsində “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Büdcə xərclərinin iqtisadi təsnifatı”nda “282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paragrafı “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” adlandırıl-sın və həmin təsnifata əlavədə “282400. Dövlət zəmanəti ilə alınan borcla-rın Təminat Fondunun xərcləri” paragrafının mətni aşağıdakı redaksiyada verilsin:

“282400. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” paragrafına dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri daxildir.”.

2. “Dövlət zəmanəti ilə alınan borc-ların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306; 2009, № 11, maddə 936; 2017, № 3, maddə 503, № 7, maddə 1474; 2018, № 8, maddə 1796, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və 1-ci hissəsində “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fon-dunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları” üzrə:

2.2.1. adında “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

2.2.2. 1-ci hissədə “dövlət zəmanəti

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 136

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qayda-ları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun təbiiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun təbiiqi edilməsi barədə” Azərbaycan Respublikası Prezi-den-tinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişikli edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 443 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası-nın Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 1999, № 3, maddə

197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764



**Nazim MUSTAFA**  
tarix üzrə fəlsəfə doktoru  
Prezident Kitabxanasının  
şöbə müdürü

## Bakıdan Ciddəyə müntəzəm reyslərə aviabiletlərin satışı başlanıb

✎ **Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları"nın (AZAL) [www.azal.az](http://www.azal.az) saytında Bakı-Ciddə-Bakı (Kral Əbdülməzid Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılmışdır.**

Birbaşa uçuşlar aviashirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri "Airbus A320" təyyarələri ilə həyata keçiriləcək. Reyisin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviashirkətin saytında dərc olunacaqdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat

xidməti bildirir ki, Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınına cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha asanlaşdıracaq, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcəkdir.

Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviashirkətin rəsmi

agentliklərində əldə etmək mümkündür. Sözügedən reyslərdə səmşinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat [www.miles.azal.az](http://www.miles.azal.az) internet saytında verilmişdir.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün AZAL aviashirkətinin Çağrı Mərkəzinə [callcenter@azal.az](mailto:callcenter@azal.az) email ünvanı və ya saytdakı əlaqə forması <https://www.azal.az/az/webform/contact-us> vasitəsilə müraciət etmək mümkündür.

"Xalq qəzeti"



## Brüsseldə tərəfdaşlıq haqqında yeni saziş müzakirə ediləcək

**Azərbaycan və Avropa İttifaqı (AI) gələn həftə Brüsseldə tərəfdaşlıq haqqında yeni sazişi, həmçinin ümumi aviasiya məkanının yaradılması barədə sazişi müzakirə edəcək.**

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis açıqlama verib.

Daniilidis həmin sazişlər barədə danışıqların davam etdirildiyini bildirib: "Biz əvvəllər olduğu kimi, tez bir zamanda hərtərəfli sazişin əldə olunması üçün çalışırıq. Bu sazişlər həm tərəfdaşlıq, həm də aviasiya sazişinə aiddir. Aprelin 4-də Brüsseldə AI-Azərbaycan Əməkdaşlıq Şurasının görüşündə hər iki saziş yüksək səviyyədə müzakirə olunacaq".

## Birbaşa dialoqa qayıtmaq üçün ƏLA ADDIM

**M**artin 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birbaşa dialoqa qayıtmaq baxımından əla addımdır.

Bunu Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib. Onun fikrincə, ATƏT-in Minsk qrupunun öz rolunu oynaması və münaqişənin ədalətli həlli yolunun tapılmasına kömək etməsi də çox mühümdür: "Bu görüş münaqişənin həlli üçün siyasi iradəni nümayiş etdirdi. Lakin işğalın onilliklər boyunca davam etdiyini nəzərə alsaq, bizə təkcə danışıqlar deyil, konkret fəaliyyət lazımdır. İkinci olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların



"Lakin iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması da vacibdir. Parlament diplo-



azad edilməsinə nail olmaq vacibdir".

N.Qule ümid etdiyini bildirib ki, liderlər arasında birbaşa danışıqlar müəyyən nəticə verəcək:

matiyası üçün də potensial var. Şübhəsiz ki, tərəflər daha çox sülh bağlamağa səy göstərirlər, nəinki müharibəyə başlamağa".



## İşğalçılıq siyasəti Ermənistanı beynəlxalq aləmdən təcrid edir

tərkib hissəsi kimi qəbul etməsinin nəticəsidir. Eyni zamanda, Azərbaycanın diplomatik üstünlüyü deməkdir. Ermənistan tərəfi çox yaxşı dərk edir ki, Azərbaycan münaqişəsinin tənzimlənməsi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ulu öndər Heydər Əliyevin memarı olduğu xarici siyasət kursunda başlıca yer tuturdu. Müdrik şəxsiyyət 1993-cü ildə hakimiyyətə tarixi qayıdırdan sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, fəsadları haqqında təklizlənməz faktlar ortaya qoymuşdu. O vaxtdan bəri həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Ermənistan beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınmışdır.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi strategiyasının prioritetini arazi bütövlüyümüzün təmin edilməsi, işğal altında olan torpaqlarımızın düşmənpadağından təmizlənməsi, doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları təşkil etmişdir. Dövlətimizin başçısı bu gün də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəaliyyətini davam etdirir, problemin danışıqlar vasitəsilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edir. Ermənistan işə işğalçılıq siyasətindən əl çəkmir, mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə hörmətsizlik edir, cəbhəboyu ərazilərdə təcridatlar törətməkdən, atəşkəs rejimini pozmaqdan əl çəkmir. Bütün

bunlar işğalçı ölkəni təcridən beynəlxalq aləmdən təcrid vəziyyətinə salır. Münaqişənin bu vaxta qədər həllini tapa bilməməsi reallığın baxmayaraq, Azərbaycanın son 16 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyü təmin edilmişdir. Ermənistanın bütün çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxalq təşkilat, dünya dövlətləri, o cümlədən rəsmi İrəvanın özü də separatçı rejimin müstəqilliyini bu vaxta qədər tanımamışdır. Bu, Azərbaycanın siyasi üstünlüyünün göstəricisidir. Digər tərəfdən, Ermənistanın bu vaxta qədər separatçı rejimdə keçirdiyi bütün qondarma seçkilərin, referendumun nəticələrini heç bir dünya dövləti və ya beynəlxalq təşkilat qəbul etməmişdir. Bu, əslində, beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın

prosesində hərbi üstünlüyü də təmin edib. İşğalçı ölkə 2016-cı ilin Aprel döyüşlərində bu gücü çox aydın hiss etdi. Ermənistan silahlı qüvvələrinin apreil avantürası onların məğlubedilməzliyi haqqında mifin dörd gün ərzində Azərbaycanın qüdrətli ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan Ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, bir haqiqətdir ki, Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır.

Prezident İlham Əliyev münaqişənin qan tökülmədən, sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edir. Dövlətimizin başçısı martın 29-da Vyanada Ermənistanın baş naziri Nikol Paşinyan, Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts və bu ölkənin Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşləri zamanı da öz mövqeyini bildirmişdir. Möhtərəm Prezidentimizin münaqişənin danışıqlar vasitəsilə aradan qaldırılması barədə mövqeyi dünya dövlətləri tərəfindən də dəstəklənir.

**Malahat İBRAHİMQIZI,**  
*Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, YAP Nəsimi rayon təşkilatının sədri*

## Azərbaycanın ərazi bütövlüyü BƏRPA OLUNMALIDIR

**Azərbaycan işğal olunmuş ərazilərimizin azad olunması uğrunda mübarizəni inadla davam etdirir. Ermənistan işə indiyədək münaqişənin nizamlanması ilə bağlı bütün cəhdləri pozmağa çalışıb. Bunu gec də olsa beynəlxalq ictimaiyyət başa düşdü və Ermənistanın yeni hakimiyyətinin danışıqlar prosesini məcrasından çıxarmasına yol vermədilər.**

Məsələ bundadır ki, işğalçı ölkədə hakimiyyət dəyişsə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətə yanaşma dəyişmədi. Keçən ilin aprelinde küçə hərəkəti nəticəsində baş nazir postuna gəlmiş Nikol Paşinyan da sələfləri Robert Koçaryan və Serj Sarkisyan kimi problemin ayağından geri çəkməyə başladı. Əsas arqumentləri işə guya Ermənistanın Dağlıq Qarabağın erməniləri adından danışmaq səlahiyyətinin olmaması idi. Amma uzun çək-çevirlərdən sonra məlum oldu ki, Paşinyan cıdanı çuvalda gizlədə bilməyib. Torbadakı xoruzun quyuğunu gördükcə beynəlxalq ictimaiyyət bu arqumentin danışıqlar prosesini pozmaq cəhdi ol-



**Ermənistanın torpaqlarımızı işğaldan azad etməkdən başqa yolu yoxdur**

duğunu anladı. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev də istər beynəlxalq vasitəçilərlə, istərsə də ayrı-ayrı dövlət başçıları ilə görüşündə bu cəfəng ideyanın qəbul edilməz olduğunu bəyan etdi. Beləliklə, hər tərəfdən, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusən Rusiya XİN tərəfindən bəyan edildi ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycanı və bu format dəyişə bilməz.

Nəhayət, martın 29-da İlham Əliyev Vyanada Nikol Paşinyanla görüşdən sonra TASS-a müsahibəsində bildirdi ki, bu məsələ həll olundu, "danışıqlar uzun illər olduğu kimi, Ermənistan və Azərbaycan arasında aparılır". Bundan əlavə Azərbaycan Prezidenti bir daha elan etdi: "Bizim üçün birinci yerdə

beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur".

Əslində, Azərbaycan Prezidentinin danışıqlarda sərgildiyi qəti mövqe - Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi Ermənistan başqa seçim qoymur. Ərazilər işğaldan azad edilməlidir, vəssalam. Ermənistan bunu nə qədər tez anlasa, o qədər yaxşıdır. Əks təqdirdə 2019-cu ilin apreli 2016-cı ilin aprelinə sət ola bilər...

**Nizami SÜLEYMANOV,**  
*tarix elmləri doktoru*

- Erməni qəzeti "Bizim Ermənistan"ın bir qrup türkdillli, bəlkə də, türk dilində danışan erməni şəxsin Xankəndinə təcridatçı səfəri ilə bağlı yaydığı videomaterialda həmin naməlum adamların Azərbaycanla müharibədə həlak olmuş Qarabağ ermənilərinin abidəsi önünə çəlgə qoyması və çıxışları göstərilir. Görüntülərdən belə anlaşılır ki, qrup, təxminən, on nəfərdən ibarət olub. Qrup üzvlərindən birinin danışıqı erməni dilinə sinxron tərcümə edilərkən, türk dilində çıxış qismən eşidilir və diqqətlə dinlədikdə türkçə danışan kişinin çıxışında "Arsax" sözünü eşitmək olur.

İştirakçılar uydurma "erməni soyqırımı" qurbanlarının və Qarabağ müharibəsində həlak olmuş erməni əsgərlərin xatirəsini yad ediblər. Bundan əlavə, onlar Türkiyəni 1915-ci ildə erməni xalqına qarşı törədilən sözdə "soyqırımı"nı tanımağa çağırırlar.

Dərc olunan materialda qeyd olunduğu kimi, qrup guya "Soyqırımı əleyhdarları" və "Soyqırımı qurbanları ilə



həmrəylik" təşkilatlarının rəhbərləri və üzvlərindən ibarətdir.

Bizə məlumdur ki, "Soyqırımına qarşı hərəkətin beynəlxalq səviyyədə tanınması üçün işçi qrupu assosiasiyası" 1999-cu ildə Almaniyada fəaliyyətə başlayıb və 13 aprel 2000-ci ildə "Soyqırımı əleyhdarları" təşkilatı ilə birlikdə "erməni soyqırımı"nın tanınması ilə bağlı Almaniyada parlamentinə bəyanat göndərib. Təəssüf ki, biz 20 martda keçirilən təcridat xarakterli tədbirdə iştirak edən təşkilatın rəhbərinin adını tapa bilmədik. İkinci təşkilat haqqında da məlumat yoxdur, lakin onun fəaliyyəti də çirkin

məqsədlərə xidmət edir.

Biz bunun bir növ təbliğat olduğunu yaxşı başa düşürük. Bu təşkilatın və bu qrupun fəaliyyəti sülhməramlı məqsədlər və vətəndaş cəmiyyətinə kömək etmək istəyi arxasında gizlənərək münaqişənin qızışdırılmasına istiqamətlənib və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Bu insanlar Ermənistan silahlı qüvvələri tərəfindən

## Erməni təbliğatının növbəti soyqırımı şousu

**İşğalçı Ermənistanın yalan, fitnəkarlıq üzərində qurulmuş, təxribat xarakterli daşayan təbliğat mənasını 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bir az da fəallaşaraq erməni millətçilərinin və separatçıların xalqımıza qarşı zaman-zaman törətdikləri kütləvi qırğınların, irimiqyash vəhşiliklərin, eləcə də Qarabağ müharibəsinin işğalçılıq mahiyyətini pərdələmək üçün təxribat və böhtan dolu materiallar yayır. "Bizim Ermənistan" qəzetinin bugünlərdə sosial şəbəkədə yaydığı videomaterialda bildirilir ki, bu il martın 20-də "bir qrup türkdillli şəxs" işğal altında olan Xankəndi şəhərində səfərdə olub, Azərbaycanın və Türkiyənin əleyhinə çıxışlar edib. Bu qurama və fitnəkar tədbirin mahiyyətini xüsusi bəyanatla açıqlayan və ciddi narazılığını beynəlxalq ictimaiyyətə çatdıran Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirdi:**

Azərbaycan torpaqlarının işğalı, günahsız insanların qəddarcasına öldürülməsi və milyonlarla azərbaycanlının öz evlərindən zorla çıxarılması əsaslandırmağa çalışırlar.

**Umud Mirzəyev daha sonra bildirdi:**

- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) adından bəyanat verərək biz beynəlxalq strukturları, ATƏT-in Minsk qrupu

həmsədrələrini, Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, həmçinin Türkiyə hökumətini və Almaniya hökumətini bu işi araşdırmaq üçün səy göstərməyə və bu cür halların təkrarlanmasına imkan verməməyə çağırıyıq. Bu insanlar və erməni hökuməti öz hərəkətlərinə görə tam məsuliyyət hiss etməlidirlər.

Keçmiş SSRİ-nin Xankəndi (Stepanakert) şəhərində

yerləşən 366-cı motoatıcı alayının zirehli maşınları və şəxsi heyətinin səyləri ilə erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən Xocalı şəhərinin və 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı-nın törədildiyi məkandan bir neçə kilometr məsafədə oturan bu insanlar sözdə "erməni soyqırımı"ndan danışır. Dinc əhaliyə qarşı bu cür soyqırımları demək olar ki, Azərbaycanın işğal olunmuş hər kəndində törədilib.

Ermənistanın Azərbaycanı məxsus Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı faktı var. Demək olar ki, otuz ildir ki, erməni silahlı qüvvələri vandallıq törədərək işğal olunmuş ərazilərdə qədim mədəniyyət abidələri, binalar və bütün infrastrukturunu dağıtmaqda davam edir. Bundan əlavə, onlar öz fəaliyyətləri ilə Azərbaycanın cəbhə bölgələrində ekoloji fəlakətin yaranmasına səbəb olub. Cəbhə xəttinin yaxınlığında eləcə də işğal altındakı ərazilərdə yerləşən qəbiristanlıqlar qəsdən və xüsusi qəddarlıqla gülləbaran

edilib. Ermənistanın işğal nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurduvalarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırış edən dörd qətnaməsinə baxmayaraq, Ermənistan ərazi bütövlüyü haqqında beynəlxalq hüququn bütün prinsiplərinə əsasız olaraq məhəl qoymamaqda davam edir.

**Müsahibimiz sonda dedi:**  
- Hesab edirik ki, bu məsələdə də beynəlxalq hüququn prinsipləri əsas götürülməli, işğalçı öz adıyla çağırılmalı, vətəndaş cəmiyyəti qurumlarından münaqişənin qızışdırılması üçün silah kimi istifadə edilməməlidir. Ancaq "Soyqırımı əleyhdarları" və "Soyqırımı qurbanları ilə həmrəylik" təşkilatlarının fəaliyyətləri məhz buna yönəldilib və beynəlxalq ictimaiyyət bu məsələyə xüsusi diqqət yetirməlidir.

**Hazırladı:**  
**Tahir AYDINOĞLU,**  
*"Xalq qəzeti"*

# Daxili İşlər Nazirliyində xatirə tədbiri



ardıcıl daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə edir, mötəbər beynəlxalq və regional infrastruktur layihələrdən tamamilə təcrid olunan, siyasi-iqtisadi, demoqrafik böhranla üzlaşmış Ermənistanı işğalçı ölkə kimi tanıyır.

Anım mərasimində iştirak edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının törətdikləri soyqırımı siyasətinin müasir dövrdə də davam etdirildiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların, əsl tarixi gerçəkliklərin sovet hakimiyyəti dövründə uzun müddət təhrif olunduğunu, gizlədildiyini diqqətə çatdırıb. A.İsgəndərov xüsusən, ötən əsrin əvvəllərindən başlayaraq, imperiya qüvvələrinin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birlikləri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyini, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, türk hərbiçilərinin qardaşlıq yardımı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulub.

AZƏRTAC

## Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib



**Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.**

Martin 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Göyçay şəhərində vətəndaşları qəbul edib. Komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi düzüb.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə

məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı S.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

# SOYQIRIMI QURBANLARININ XATİRƏSİ EHTİRAMLA YAD EDİLDİ



## SUMQAYIT

**31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.**

Soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı sənədli videoxronika göstərilib.

İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında bildirib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilərək didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətləmlərin əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yayılmaq olub. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan olunub.

Daha sonra Sumqayıt Dövlət Universitetinin müəllimi Pərviz Cəfərov, şair-publistik Əvəz Mahmudov, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, 25 nömrəli tam orta məktəbin tarix müəllimi Nuriyə Əhmədova 1918-ci ilin mart soyqırımı ilə bağlı çıxış ediblər. Konkret faktlar və rəqəmlər əsasında göstərilib ki, erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər içərisində mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə

azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb. Məruzələrdə bildirilib ki, erməni quldur dəstələri insanlara qarşı total cinayətlər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarix və mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandıraraq, memarlıq incilərini yerlə-yeksan edib. Gənclərin tarixi keçmişimizi, xüsusilə də onun qanlı səhifələrini dərinləndirən böyrənmələrinin zəruriliyi vurğulanıb.

## MİNGƏÇEVİR



**31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin və YAP Şəhər təşkilatı birgə tədbir keçirdi. Tədbirdən əvvəl şəhər icra hakimiyyəti başçısı İlham İsmayilov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanındakı soyqırımı abidəsini önünə gül dəstələri qoydular.**

YAP şəhər təşkilatının akt zalında davam edən tədbiri şəhər icra hakimiyyətinin başçısı İlham İsmayilov açaraq 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, son iki əsrdə

Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazilərdən, min illər boyu yaşadıqları yurdlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurdə, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlara, talanlara, yandırma, terror və digər zorakılıqlı aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsəbiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. 1918-ci ildə Bakıda və

tədqiq edilməyə başlanmışdır.

Daha sonra İlham İsmayilov əlavə etdi ki, tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibarət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur. Biz yaxşı bilirik ki, Prezident İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq bunun ayani nəticələrini görürük.

Bu gün cənab Prezidentimiz çalışır ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilsin. Ölkəmizdə aparılan islahatlar, ordu quruculuğu sahəsində görülen işlər bir daha bizi əmin edir ki, tarixi torpaqlarımızın geri qaytarılması baş tutacaqdır. Bu iş cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləcəkdir. Tam əminəm ki, xalqımızın vətənpərvərliyi, birliyi, həmrəyliyi və Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşıma qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacağıq.

Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.

Mərasimdə "1918-ci ilin mart hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdır", "1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir", "Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların işğalı mənfur erməni siyasətinin növbəti mərhələsi kimi", respublika Prezidentinin 26.03.1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı tarixən xalqımıza qarşı aparılan soyqırımı siyasətinə verilən siyasi qiymətdir" mövzularında məruzələr dinlənilib.

## LƏNKƏRAN

**Qanlı mart hadisələri zamanı beş gün ərzində Lənkəran quberniyasında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, yurdu viran qoyulan əhalinin varidatı talan edilib.**

Həmin vaxtdan 101 il keçsə də, soyqırımı qurbanlarının xatirəsi əziz tutulur. Lənkəran şəhərinin mərkəzində onların xatirəsinə park salınıb, abidə-kompleksi yaradılıb. Hər il mart soyqırımının ildönümünə ərfəsində rayon sakinləri abidənin qarşısına toplaşır, qanlı faciə qurbanlarının xatirəsini elliklə yad edirlər. Bu



günlərdə idarə və müəssisələrdə, təhsil və mədəniyyət ocaqlarında silsilə xatirə tədbirləri keçirilir.

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində "Soyqırımı uşaqların gözü ilə" adlı rəsm əsərlərindən ibarət anım sərgisi təşkil olunub. Məktəbli və gənclərin iştirak etdiyi mərasimdə Mərkəzin fond müdiri Aygün İbrahimova ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən, xalqımızın kütləvi surətdə represiyalara məruz qalmasından, doğma yurdlarından sürgün edilməsindən ətraflı söz açıb. Bildirilib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri ilə erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilməlidir. Sonra iştirakçılar Mərkəzdə fəaliyyət göstərən rəsm studiyası üzvlərinin soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri rəsm əsərlərinə baxıblar.

Lənkəran Dövlət Universitetində və Lənkəran Dövlət Humanitar Kollecinə də tariximiz qan sızan yarası – mart soyqırımının ildönümünə həsr olunmuş tədbirlər yadda qalan olub. Universitetdə keçirilən konfransda rektor vəzifəsini icra edən professor Natiq İbrahimov misli görünməmiş qanlı faciədən və onun sonrakı davamından tarixi ardıcılıqla, faktlara istinadən söz açıb. Bildirilib ki, soyqırım gündündən bizi bir əsrlik zaman məsafəsi ayırsa da, tarixdə heç nə unudulmur, heç kim yaddan çıxırmı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini bildirib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Konfrans erməni vəhşiliklərini əks etdirən video-filmin nümayişinə başa çatıb.

Dövlət Humanitar Kollecinə 31 mart soyqırımı və tarixi Aprel döyüşlərinin ildönümü ilə bağlı Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib. Tədbiri kollecin direktoru, dosent Ruslan Həmidov açıb. Şəhid Milli Qəhrəman Əsgər

Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri dosent Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, döyüş veteranları Arif Quliyev, Xanlar Hacıyev və Mirhəz Kazımov tələbələr qarşısında çıxış ediblər.

## ZAQATALA



**Zaqatala rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününe həsr olunmuş tədbir keçirilmişdir.**

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları "Azərbaycanlıların soyqırımı" xatirə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad etmişlər. Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov "31 mart-Tarixin qanlı salnaməsi" adlı geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma

arealı dəqiq bilinməyən, hər yere səpələnən, yalnız bəd əməllər hesabına bir yere cəmləşən ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiasını xüsusi qeyd etmişdir. Natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalaması xalqımıza qarşı törədilən bu cinayətə siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirib, ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və məqsədyönlü siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.

Daha sonra tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Həbib Qurbanov, rayon icra hakimiyyəti başçısının Aşağı Tala kənd ərazi dairəsi üzrə nümayəndəsi Abdulləziz Əliyev erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi olduğunu qeyd etmiş,

ötən əsrin əvvəllərindən davam etdirilən bu siyasət nəticəsində azərbaycanlıların öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirdiklərini xüsusi vurğulamışlar. Çıxış edən natiqlər insanlarımızda vətənpərvərliyi və mütləqəkeçirliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının dağıyıcılarının ifşa edilməsinə nail olacağıma əminliklərini bildirmişlər.

**Əli NƏCƏFXANLI, İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbirləri**



# Xarici xəbərlər

## Belçika

### Donald Tuskun bəyanatı

“Brexit”lə bağlı vəziyyət Avropa İttifaqının aprel 10-da keçiriləcək növbədənəkar sammitinin mövzusu olacaq. Bu bəyanatla Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk çıxış edib. O, bu barədə “Twitter” səhifəsində yazıb ki, “Brexit” razılaşmasının Böyük Britaniya parlamentində bir daha rədd edilməsi mənfi tendensiyalara gətirib çıxara bilər.

Məlumatı “Euronews” yayıb.

## Ukrayna

### Yeni silah razılaşması



Ukrayna hökuməti ordunun müdafiə qabiliyyətini artırmaq məqsədilə yenidən ABŞ-dan tank əleyhinə olan “Javelin” raket kompleksini alacaq. Bu barədə ölkə Prezidenti

Petro Poroshenko məlumat verərək deyib ki, kompleksin yeni partiyasının alınması üçün ABŞ ilə razılıq əldə edilib.

Xatırladaq ki, Ukrayna “Javelin” raket kompleksinin ilk partiyasını 2018-ci il mayın 22-də sınaqdan keçirib.

Xəbəri “Ru.tsn.ua” verib.

## İndoneziya

### Komodo adası turistlər üçün bağlanır

İndoneziya hökuməti 2020-ci ilin yanvarından Komodo adasını turistlər üçün bağlayacaq. Adanın qeyri-müəyyən müddətə bağlanacağı deyilir. Buna səbəb ətraf mühitin mühafizəsi, xüsusilə də Komodo varanlarının sayının artırılmasıdır. Bildirilir ki, bir müddət əvvəl bölgə rəhbərliyi 41 ədəd Komodo varanını qanunsuz olaraq aparmağa çalışan qaçaqmalçılara saxlamışdı. Qeyd edək ki, Komodo adası 1986-cı ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Məlumatı BBC yayıb.

## Fransa

### Kütləvi tələfat



2019-cu ilin ilk 3 ayı ərzində Atlantik okeanının Fransa sahillərinə 1100 delfin cəsədi tapılıb. “La Rochelle” elmi-tədqiqat mərkəzinin məlumatına görə, bu, son 40 ilin ən yüksək göstəricisinin

qeydə alındığı ötən illə müqayisədə rekord rəqəmdir. Ekspertlər bu dəniz heyvanlarının kütləvi tələfatını balıqçılıq sənayesi ilə əlaqələndirirlər. Mütəxəssislər aşkarlanan delfinlərin 90 faizinin balıqçı torlarına düşən zaman aldıkları zədələr nəticəsində öldüklerini bildirirlər.

Xəbəri “France 24” verib.

## İngiltərə

### Yeni müqavilə

“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Ole Qunnar Sulşer komanda ilə yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, 46 yaşlı norveçli mütəxəssis 2022-ci ilin yayınadək Mançester təmsilçisini çalışdıracaq. Qeyd edək ki, Sulşer ötən ilin sonunda “Mançester Yunayted”ə müvəqqəti baş məşqçi təyin olunub. O, portuqaliyalı məşqçi Joze Mourinyonu əvəzləyib.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

# Tramp Meksika ilə sərhədi bağlayacağını bildirib

Tramp “twitter”də yazıb: Meksika ABŞ ərazisinə keçmək istəyən qeyri-qanunlu miqrantların axınının qarşısını almasa, biz gələn həftə bütün sərhədi, və ya onun böyük hissəsini uzun müddət bağlı saxlayacağıq.

Tramp belə hesab edir ki, sərhəddə miqrant axınının qarşısını almaq heç də çətin deyil, lakin Meksika bu istiqamətdə heç bir iş görmür. Bu səbəbdən də ABŞ



böyük həcmdə vəsait itirir. ABŞ Prezidenti deyib: “Buna görə də sərhədi bağlamaq faydalı iş olardı”.

“Xalq qəzeti”

## Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir



Martın 31-də Türkiyə tarixində yerli idarəetmə orqanlarına sayca 19-cu seçkilər keçirilir. Bu, ölkədə prezident üsuli-idarəsinə keçiddən sonra ilk bələdiyyə seçkiləridir. Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Qeyd etmək lazımdır ki, seçkilərə 12 siyasi partiya-nın, o cümlədən Prezident

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının

(AKP) təmsilçiləri, eləcə də müstəqil namizədlər qatılıblar.

Seçkilərdə mübarizə iki əsas seçki bloku – “Xalq ittifaqı” və “Millət İttifaqı” arasında gedir. Birinci bloka AKP, ikinciye müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) başçılıq edir.

Prezident Ərdoğan son iki aya yaxın müddət ərzində Türkiyənin onlarla şəhərində seçkiqabağı mitinglərdə iştirak edib. Dövlət başçısı orta hesabla gün ərzində iki-üç vilayətə səfər edərək seçiciləri “Xalq ittifaqı”nın namizədlərini dəstəkləməyə çağırıb. Hesablanıb ki, Prezident 48 gün ərzində ölkənin 57 vilayətində çıxış edib.

## ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən gedib

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert vəzifəsini tərk edib.

Nauert bundan sonra 1946-cı ildə senator Ceyms Uilyam Fulbrayt tərəfindən təsis edilən “Fulbrayt” təhsil proqramında çalışacaq. Öz növbəsində, ABŞ dövlət katibi Mayk Pompeo özünün “Tvitter” hesabında Nauertə qüsuruz və bənzərsiz 2 ilinə görə

təşəkkürünü bildirib.

Qeyd edək ki, Nauert bu vəzifəyə 2017-ci il aprel 24-də təyin olunmuşdu. Bundan əvvəl o “Fox News Kannel” telekanalında jurnalist və aparıcı kimi fəaliyyət göstərmişdir. Massaçusetsdə Paynmenor, Vaşinqtonda Maunt-Vernon kolleclərində



ali təhsilini başa vurduqdan sonra Kolumbiya universitetində jurnalistika üzrə magistr dərəcəsi almışdır.

“Xalq qəzeti”



## Dmitri Medvedev: ABŞ sanksiyaları heç vaxt ləğv etməyəcək

“ABŞ Rusiyaya qarşı sanksiyaları heç vaxt ləğv etməyəcək”. Bu fikri Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev sosial şəbəkə istifadəçiləri ilə canlı yayımda görüşü zamanı deyib.

Baş nazir fikrini belə əsaslandırılıb: “ABŞ Rusiyaya qarşı sanksiyaları heç vaxt ləğv etməyəcək. Belə ki, onlar uzun illərdir ki, öz siyasətini bunun üzərində qururlar”.

O, bu siyasətin RF-nin istər Sovet İttifaqı, istər Rusiya Federasiyası adlandırılmasından asılı olmayaraq illərdir davam etdiyini qeyd edib.

Rövşən ATAĞİSİYEV, “Xalq qəzeti”

## Bakı şəhərində ağacəkmə aksiyası keçirilib

Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azaryashlandshaft” ASC-nin və Məşərlər İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və qoşulan hər kəsə təşəkkür edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”



Bütün çətinliklərə baxmayaraq OPEC-ə üzv və üzv olmayan ölkələr dünya bazarında “qara qızıl”ın qiymətini stabil saxlamağa çalışırlar.

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,6 faiz artaraq bir barel 68,35, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,2 faiz artaraq bir barel 60,50, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,7 faiz artaraq bir barel 69,85 dollar olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

## Çin və ABŞ arasında ticarət danışıqlarında irəliləyiş var

Çin və ABŞ arasında Pekində keçirilən danışıqların növbəti mərhələsinin gedişində ticarət sazişinin mətni üzrə yeni irəliləyişə nail olub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Mənbə yazır ki, martın 28-29-da Pekində ticarətdə fikir ayrılıqlarının aradan qaldırılmasına dair danışıqların səkkizinci mərhələsi keçirilib.

Qeyd olunur ki, məsləhətləşmələrdə ABŞ tərəfini ticarət nümayəndəsi Robert Layt-

hayzer və bu ölkənin maliyyə naziri Stiven Mnucin, Çin tərəfini isə Dövlət Şurası Sədrinin müavini Lyu He təmsil ediblər. Tərəflər danışıqların gedişində ikitərəfli saziş mətninin detallarını müzakirə edib və bu istiqamətdə yeni irəliləyişə nail olublar.

Məlumatla görə, yüksək səviyyədə keçən danışıqlar gələn həftə Vaşinqtonda davam etdiriləcək.

Xatırladaq ki, 2018-ci il dekabrın əvvəlində ABŞ və Çin liderlərinin Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa razı olmuşdu.



Həmçinin tərəflər üç ay ərzində iki ölkə arasında ticarət sazişinin bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər. Həmin müddət martın 1-də başa çatsa da, Donald Tramp danışıqların uğurla və Vaşinqton üçün məqbul məcrada davam edəcəyi təqdirdə, rüsumları artırmamağa hazır olduğunu bəyan etmişdi.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

## Ərəb Dövlətləri Liqası Trampın qərarını tanımayıb

Ərəb Dövlətləri Birliyi ABŞ Prezidenti Donald Trampın Colan təpələrini İsrail ərazisi kimi tanıması haqda qərarını keçərsiz sayıb. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, məsələ Tunisda Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin zirvə görüşündə müzakirə olunub.



Ərəb Dövlətləri Liqasının sözcüsü Mahmud Hümeiri keçirdiyi mətbuat

konfransında bildirib ki, ABŞ-ın Colan təpələrini İsrailin ərazisi sayması

BMT-nin qərarlarına ziddir və bu işğalı tanımaq qeyri-mümkündür.

M.Hümeyrinin sözlərinə görə, Ərəb Dövlətləri Liqasında təmsil olunan ölkələrin ortaq fikri belədir ki, Colan təpələri Suriya torpağıdır: “Ərəb Liqası, eyni zamanda, BMT-nin Suriyaya istiqamətli cəhdlərini dəstəkləyir”.

Rövşən ATAĞİSİYEV, “Xalq qəzeti”

## Hava proqnozu

☞ Martın 31-də  
☞ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, aralıq tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Müləyim şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunaçaq. Gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm cıvə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  
☞ Naxçıvan Muxtar Respublikasında aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Ləçin, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında aralıq yağışlı olacaq, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.  
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında aralıq yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 7-11 dərəcə isti olacaq.  
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı

var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacaq.  
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-6, gündüz 7-11 dərəcə isti olacaq.  
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

### BAŞ REDAKTOR

HƏSƏN  
HƏSƏNOV

### TELEFONLAR:

Məsul katib: 493-61-02  
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.  
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;  
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və sahifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

### ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.  
Şəhadətnəmə 022273

### İNDEKS

0282

### TİRAJ

7426

### SİFARİŞ

1020

### QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00